

AKADEMİK İSA HƏBİBBƏYLİNİN AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNİN DÖVRLƏŞDİRƏN KONSEPSİYASI

(Əvvəli ötən saylarımda)

* * *

İsa Həbibbəylinin tədqiqatlarında irəli sürdüyü fikirlərin, mülahizələrin, aparılan dövrləşdirmələrin dəqiqliyi ədəbiyyatışunası nöqtəyi-nəzərindən, eyni zamanda azərbaycanlıq məsələləri ilə bağlı zengin elmi-nəzəri fikirlər kimi dəyerləndirilməlidir. Isa Həbibbəyli əsrlərlə özündə ehtiva etdiyi milli-mənəvi gərçəklilikləri, xalqın qədim tarixini, onun ədəbiyyatının tarixini, onun mili-vətənpərvərlik duyuguları içinde yaşatdığı, zaman-zaman daha da zənginləşdiriyi, milli-məfkurə uğrunda mübariziyini, böyük amallara xidmət edən böyük tərkib demokrat sənətkarlarımıza, sair və yazıçılarımızın əsərlərindəki azərbaycanlıq ideyalarının azərbaycanlılığın inkişafına böyük təsirini araşdırır üzə çıxarırt. Təpədən-dürənqazda azərbaycanlıq ideyaları ilə köklənmiş ədəbiyyatışunas alım Isa Həbibbəylinin "ədəbiyyatda azərbaycanlıq konsepsiyası və dövrləşmə təsnifatı"ni peşəkarasına aparması, irəli sürdüyü fikirlərin orijinallığı, özündən əvvəlki ədəbiyyatışunaslarını, böyük şəxsiyyətlərin fikir və mülahizələrinə, əsərlərinə istinad edərək öz mülahizələrinin doğruluğunu isbata çalması, alım zəkasının, alım əməyinin nəticəsi kimi qiymətləndirilməlidir.

İsa Həbibbəylinin hansı məqaləsinə, hansı əsərində diqqətlə nəzər yetirək, azərbaycanışunas alımı görmək olar. Hər bir əsərində xalqının elminə, ədəbiyyatına, mədəniyyətə hörmət və ehtiram, böyük şəxsiyyətlərinin fikir və düşüncələrinə diqqət və qayğı, dövlətçilik baxımından yüksək münasibəti açıqlanır. Bütün qəlibi, elmi zəkası, fəaliyyəti ilə azərbaycanlıq nöqtəyi-nəzərindən köklənmiş Isa Həbibbəylinin elmi-nəzəri araşdırımları Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi-təqnid, ədəbiyyat tarixi, ümumilikdə ədəbiyyatışunaslıq cəhətdən sanballıdır.

Orta əsrlər poeziyasında "səpki-Azərbaycan" üslubunun geniş yer tutması Azərbaycan ədəbiyyatını ümum-türk poeziyası məkanında fərqləndirir, "böyük sənet miqyasına" çatdırır, XIII-XVI əsrlərdə Azərbaycan dilində yaranmış şeiri türk dünyasında "örnek kimi" qəbul edilir, XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatında isə "xalq şeiri ilə yazılı şeir dili arasında" fərqli tədricən aradan qalxır, "poeziyada ciddi xəlqılışmə prosesləri gedir". Molla Pənah Vəqifin lirikasındaki "Kür qıraqının oğab seyrəngahı"nın, Qırqabaşan qışlaşığının tərennümünə timsalında Azərbaycan coğrafiyasının seirədə qabarlıq şəkildə görünməyə başladığının tədricən inkişaf etdirildiyini, XIX əsrde və XX əsrin əvvəllerində realist ədəbiyyatın sürətlə inkişafının "ölkənin geniş coğrafi bütövlüyü və xalqın isə konkret olaraq öz adı və deyərləri ilə ədəbiyyatda iştirak etməsini" zəruri faktora çevirdiyini, XIX əsrin axıllarından başlayaraq Azərbaycan dili və Azərbaycan xalqı anlayışlarının mətbuatda və ədəbiyyatda işlədilməsi ilə konkret olaraq "azərbaycanlıq məfkurəsi"nin formalşamaga başladığını açıqlayır.

Dilçi alimlərimizdən Qəzənfər Kazimov ("e.a. Azərbaycanda artıq

türk etnosları yaşamış, bu dövrədə Azərbaycan orazisində türk etnoslarının dilina məxsus topominlər və şəxs adları meydana gəlmİŞdir", Nizami Cəfərovun ("Azərbaycan dili Ön Asiyada şumerlərin qonşuluğunda yaşayışlı protoazərbaycanlıların dili əsasında formalşmışdır. Uzun əsrlər ərzində ümumxalq danışq dili vəsitsitələ Azərbaycan dili yaranmış və inkişaf etmişdir. Nəhayət, XIII əsrdən etibarən anadilli poeziyanın yaranması və geniş vüset tapması ilə Azərbaycan ədəbi dili təşəkkül tapmışdır. XVIII əsrdə Molla Pənah Vəqif Azərbaycanda "adəbi-bədii dilinin milli əsasda inkişafını mütləqləşdirmişdir."), Tofiq Hacıyevin ("Azərbaycan dili artıq XIX əsrdə sabit inkişaf mərhələsinə qədəm qoymuşdur") gəldikləri qonaqları diqqətə çatdırır. Bununla belə, XIX əsrin sonlarına qədər rəsmi şəkildə Azərbaycan dili və buna uyğun olaraq Azərbaycan xalqı ifadələri işlədilmədiyi, azərbaycanlıq anlayışı üçün mühüm şərt olan xalqın və dilin necə adlandırılmasının XIX əsrin axıllarında meydana çıxdığını qeyd edən Isa Həbibbəyli ilk dəfə Məhəmməd ağa Şahtaxtılım 1882-ci ildə "Qaqfaz" qəzeti ndə çap etdiyi "Müsəlmanlarda məktəb həyatı" adlı məqaləsində "Bizi necə adlandırmalı?" sualına geniş və əsaslı cavab verməklə Azərbaycan dilinin leksikasına "azərbaycanlı" anlayışını göstəridi ("Bizdə Qaqfazda bu sözün (xalqın adının - İ.H.) mənası bir qədər dəyişikliyə uğramışdır. Biz bu adla maşhur irqə aid olan müsəlmanları, məhz Zaqqazqaziya tatarlarınilik. Məsələn, bizdə deyilir ki, Yelizavetpol, Vərəvan və Bakı quberniyalarının daxil olduğu müsəlman əyalətləri türk-tatar irqinə aid olan müsəlmanların maskunlaşlığı orayıda daxil deyil. Ruslar bizi təkrar edərək bizləri müsəlman adlandırmaq. Nəcə olubsa, bir şəkildə milliyyət anlayışımızı itirərək özümüzü milliyyətimizlə yox, müxtəlif millətlər və döllerin də oldularını dinimizlə adlandırmağa başlamışıq. Yaxşı olardı ki, bizim özümüz kimi başqa xalqlar da bizi dini-mizdən gələn yox, milli mənşəbəyimizdən gələn bir adla çağırınsınlar. Beləliklə də bir "müsəlman" sözü sadəcə dini an-lamda istifadə olunar, din və millət kimi iki fərqli anlayışın qarışdırılmasına son qoyular. Onda biz necə adlandırsınlar? Bizim dilişimizdən səhəbat gedəndə biz onu ya türk dili, ya da türkəcə adlandıraq-ıkisi də eyni şeydir, belə ki, hər ikisi türk ismindən yaranmış sıfətdır, türklər özü bu sözü bilmir. Bizim qonşularımız farslar və ermənilər də türk adlandırmaq. Bu mənənədə biz türk adlanma bilərik, lakin bu sözün ictimaiyyət tərəfindən qəbul edilməsi üçün lazımdır ki, ruslar da bizlər belə çağırınsınlar. Amma böyük ehtimalla ruslar onu qəbul etməyəcək, çünki bizi tanıyan qədər onlar və bütün avroplılar bu adla osmanlı türklərini adlandırmaq öyrəmişlər. Biz tatar adlanmayaq, çünki bu söz bizlə vəhşi adlandırmaq üçün istifadə olunur. Xalqı zorla milliyyətimizi müəyyənləşdirmek və hazırlıda etnoqrafiya və linqvistikada is-tifadə olunan azərbaycanlı sözü ilə adlandırmaq olmaz ki? Ola bilsin ki, ne vaxtsa ədəbiyyatda və rəsmi cəmiyyətdə bu söz qəbul edildi. Bu və ya digər məqalələrdə

qeyd etdiyimiz kimi, "müsəlman" sözü bütün dünya müsəlmanlarına yox, fikrimeç, Azərbaycan türklərinə, Qaqfaz və İran tatarlarına aid edilir") qeyd edir. Məhəmməd ağa Şahtaxtılım, eyni zamanda onun 1891-ci ildə "Kaspı" qəzetindəki "Zaqfazqaziya müsəlmanları necə adlandırmalı" məqaləsində dövrün müxtəlif baxışlarına qəzər salınmaqla azərbaycanlıq məsələsinə daha aydın və konkret mövqəden yanaşması ("Hansi xalqa məxsusdurlar və hansi dilde danışırular sualına Zaqqazqaziya müsəlmanı başqa cavab verir, yalnız deyir ki, o, müsəlmandır və müsəlmanca danışır.

Son vaxtlar Zaqqazqaziya müsəlmanlarına, onların dillərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqqazqaziya islam ohlini Qaqfazda rus dilində tatar adlandırmağa başlamışlar. Amma bu yeniliyi heç cür uğurlu he-

("Bəzi vaxt oturoram və papagımı qaşağıma qoyub fikrə gedirəm, xəyalat cumuram və özündən soruşuram ki:

- Mənim anam kimdir?
- Öz-özümə cavab verirem ki:
- Mənim anam rəhmətlik Zöhrabənu bacı idi.

- Dilim nə dilidir?
- Azərbaycan dilidir.
- Yeni Vətənim haradır?
- Azərbaycan vilayətidir.") bilir.

Ədəbiyyatda azərbaycanlıq ideyasının XX əsrin əvvəllerində ədəbiyyat konsepsiyası siyiyəsinə çatdırılması, Cəlil Məmmədquluzadənin "Anamın kitabi" dramının (1920) azərbaycanlıq idealının manifesti kimi meydana çıxmazı, Sovet hakimiyəti illərində azərbaycanlılığın vətənpərvərlik adı ilə yaşadıldığı, Müştəqiliyə dövründə isə azərbaycanlılığın ilk dəfə olaraq milli dövlət ideologiyasına çevrildiyi, beleliklə, azərbaycanlılığın "uzun əsrlər ərzində ölkə ədəbiyyatının ideya osası kimi" mövcud olub və ədəbi fikirdə milli maraqların ifadə olunmasına meydan açıldıqı açıqlanır.

İsa Həbibbəyli azərbaycanlılığı-milli düşüncənin və Vətən anlayışının bir yerdə qarşılmasına təlimi olaraq, "xalqın və ölkənin milli maraqlarının, məarifçilikdən milli azadlıq ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə, dövlət müstəqilliyyi şüuruna qədərki bütün ideallarının ədəbiyyatın canında və qanında olmasına qaćılmaz həyati toləbat siyiyəsinə qaldırın ümum-milli məfkurə" torifi verir. Eyni zamanda azərbaycanlılığı "milli ədəbiyyatın axarını ölkə maraqlarına doğru istiqamətləndirən mühüm ədəbi-ictimai təlim", "ədəbiyyatın osas hədəfi olan milli-mənəvi özündürk və vətənpərvərlik ideyalarının bədii əsərlər parlaq bədii tacəssüm olunması", "ədəbiyyatda Azərbaycan xalqının hərəkəfli inkişafının əks etdirilməsini tələb edən ümummilli məfkurə", "ədəbiyyatda milli istiqlal və müstəqil dövlətçilik ideallarının tacəssümə olan obədiyəşar təlim" kimi xarakterizədir. Azərbaycanda milli istiqlal ideyasının XX əsrin əvvəllerində icimai fikrin gündeminde mühüm yer tutmasına, Cəlil Məmmədquluzadənin başçılıq etdiyi "Molla Nəsrəddin" hərəkatının "milli istiqlal uğrunda mübarizə ideyasının formalaşdırılması və xalqa çatdırılması yolunda bir ordudan çox" xidmət göstərməsini, hətta azərbaycanlıqlıq baxımından liberal mövzə tutan, türkçülük və islamçılıq ideyalarını təbliğ edən füyuzatçıların da "Azərbaycanda milli istiqlalın qaćılmasızlığı" ("Qaqfaz türkləri (azərbaycanlılar - İ.H.) türklərin on hərriyyət-pərvərələrdir. ...Bu məməlekətə (Azərbaycanda-İ.H.) heç bir qüvvə hərriyyət arzusunu məhv edə bilməz. Heç bir səbər və təzyiq, ...heç bir zülm və sitəm hərriyyət odunu söndürə bilməz. Qaqfaz hərriyyət aləminin tərəfində mühüm rol oynayacaqdır. Bu rolların on böyüyü Qaqfaz və Azərbaycan türklərinə aiddir" - Ə Hüseynzadə) beyan etməsinin XX əsrin əvvəllerində ölkədə milli istiqlalçılığın real vəziyyətini dolğun şəkildə ifadə etdiyini göstərdiyini söyləyir.

sab etmək olmaz. Zaqqazqaziya müsəlmanlarının danışlığı dil tatar dili deyil, türk dilidir ki, o da öz növbəsində əsas dialektlər ayrırlar: osmanlı, solcuq və azərbaycanlı türkçələri. Zaqqazqaziya müsəlmanları azərbaycanlılar, onun dilini isə Azərbaycan dili adlandırmaq çox yerine düşərdi. Böyük bir hissəsinin İranın və Rusiyasının payına düşmüş Adərbeydjan (Azərbaycan) mahalı -indiki Zaqqazqaziyadır, əhalisi də türk xalqidir. Onları həm Şərq yazıçıları, eləcə də Avropa coğrafiyaları və etnoqrafları başqa adla yox, ancaq Azərbaycan türkləri adlanırırlar. Ona görə də Zaqqazqaziya müsəlmanları azərbaycanlı, Zaqqazqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəyən olardı") diqqətə çatdırılır.

"Keşkül" qəzetiindəki 1890-ci ildə çap edilmiş "Azərbaycanlı" imzalı müəllifin "Əvəm gəzmək-yuxu yatmaqmı dedin?" məqaləsindəki "Azərbaycan milləti" sözü ilə milli özündürk proseslərinin xalqın dilində çap olunan mətbuatın da müzakirə mövzusu cevrlərdiyini nümunə göstərir:

- "Siz nə millətdənsiniz?
- Müsəlmanam.
- ...Əfəndim, millət ayrı, din ayrı.
- Ancaq eyb olsa da, gərək dürüst ərədəm. Mən bilmirəm ki, nə millətdənəm.
- Siz tatar deyilsiniz. Tatar Krimda, Kazanda olan müsəlmanlardır. Sizin millet azərbaycanlıdır".
- Isa Həbibbəyli eyni zamanda demokrat ədib Cəlil Məmmədquluzadənin "Azərbaycan" məqaləsini (1917) "milli-mənəvi özündürk dərsliyi qədər konkret, anlaşıqlı və əhəmiyyətli



(Davamı var)

Gülxani PƏNAH